

Samirə Həbibbaylı
*(Qafqazşünaslıq İnstitutunun əməkdaşı
AMEA Hüquq və İnsan Haqları İnstitutunun dissertantı)*

**AZƏRBAYCAN-GÜRCÜSTAN MÜNASİBƏTLƏRİNĐƏ
HEYDƏR ƏLİYEVİN ROLU**

Açar sözlər: Azərbaycan, Gürcüstan, Heydər Əliyev, diplomatik münasibətlər

Azərbaycan-Gürcüstan münasibətləri qədim tarixə malikdir. İki ölkə arasında ilk diplomatik-siyasi münasibətlər hər iki dövlət, 1918-ci ildə dövlət müstəqilliklərini əldə edərkən qurulmuşdur. XX əsrin 90-cı illərində ham Azərbaycan, ham də Gürcüstan dövlət müstəqilliklərini bərpa etdikdən sonra münasibətlərin bərpası və inkişafı mühüm əhəmiyyət kəsb edirdi.

Müstəqillik əldə edilən ilk illərdə Azərbaycan-Gürcüstan münasibətləri arzu edilən səviyyədə deyildi. İki ölkə arasındaki münasibətlərin dönüş nöqtəsi 1993-cü ildə Azərbaycanda Ümummülli lider Heydər Əliyevin hakimiyətə qayıdışı ilə başlandı. Heydər Əliyev Gürcüstan ilə münasibətlərə xüsusi əhəmiyyət verirdi. Çətin iqtisadi və siyasi vəziyyətdə olan Azərbaycan üçün Heydər Əliyevin xarici siyaset və enerji strategiyasında qonşu Gürcüstan mühüm strateji istiqamət təşkil edirdi. Bu səbəbdən Heydər Əliyev hakimiyətə gəldikdən sonra Azərbaycan və Gürcüstan arasında qarşılıqlı əlaqələr genişləndi, intensiv olaraq prezidentlərin və digər vəzifəli şəxslərin qarşılıqlı səfərləri həyata keçirildi. 1994-cü ildə Gürcüstanın Baş Naziri O.Pasasiyanın başçılıq etdiyi, tərkibində baş nazırın müavini Z.Kervalishvilinin də olduğu nümayəndə heyəti, 1995-ci ildə Gürcüstan parlamentinin spikeri V.Qoquadzenin başçılıq etdiyi, tərkibində baş nazırın I-ci müavini Z.Kervalaşvili və Gürcüstan parlamentinin insan hüquqları və millətlərarası münasibətlər komitəsinin sədri S.Kovsadzenin də olduğu nümayəndə heyəti Azərbaycana səfər etdi.[11,s.611-612] Bu səfərlər iki ölkə arasındaki iqtisadi, siyasi, elmi-texniki, mədəni əlaqələrin inkişafı baxımından çox səmərəli oldu. Prezidentlərinin qarşılıqlı səfərləri isə iki dövlət arasındaki münasibi-

bətləri ən ali səviyyəyə yüksəldi. 1996-cı il martın 8-də tarixi əhəmiyyəti olan safər – müstəqil Azərbaycanın dövlət başçısının müstəqil Gürcüstana ilk rəsmi safəri Heydər Əliyev tərəfindən gerçəkləşdirildi.[5, s.204] Bu safər ham də Heydər Əliyevin ilk genişləkli xarici safəri idi. Bu safərin əhəmiyyətini Ulu Öndər özü belə qiymətləndirirdi:

"Gürcüstan bizim üçün yaxın qonşu və dost ölkədir. Cox böyük tarixi əlaqələrimiz var. Bu əlaqələri inkişaf etdirmək üçün mənim Gürcüstana səfərim çox əhəmiyyətlidir və güman edirəm, çox yaxşı nəticələr verəcəkdir." [5, s.203]

Səfər əsnasında bir sıra mühüm sənədlər imzalandı. Bu səfər çərçivəsində imzalanmış "Qafqaz regionunda sülh və təhlükəsizlik haqqında" bəyannamə, "Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında" mütqavila, "Azərbaycan Respublikası ilə Gürcüstan arasında karbohidrogenləri nəql etmənin bəzi mövcud obyektlərinin (vasitələrinin) köməyi ilə karbohidrogenlərin Gürcüstan ərazisindən kənara nəql olunması haqqında" saziş iki ölkə arasındaki münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyətə malik idi. Səfər əsnasında Gürcüstan Parlamentinin xüsusi iclasındaki çıxışı zamanı bu sənədlərin tarixi əhəmiyyəti haqqında Heydər Əliyev deyirdi:

"Bu gün biz Gürcüstan ilə Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında böyük bir müqavilə imzaladıq. İlk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti və Gürcüstan Prezidenti "Qafqaz regionunda sülh, təhlükəsizlik və

əməkdaşlıq haqqında" çox dəyərlər bir bayanna-ma imzaladılar. Bu iki tarixi sənəd bir-birini tama-mlayan sənədlərdir, ikisi birləşdə böyük bir kompleks təşkil edir. Əgər birinci sənəd yalnız Gürcüstanla Azərbaycan Respublikası arasında olan əlaqələrin hüquqi əsasını yaradır və inkişaf etdirirdir, ikinci sənəd Qafqazda sülhün, əmin-amanlığın yaranması üçün böyük yollar açır. Mən əminəm ki, canab Şeverndadzenin və mənim imzaladığımız bu bayannamaya Qafqazın sülhsevər qüvvələri, sülhsevər dövlətləri, respublikaları da gələcəklər və bər, Qafqazda sülh, əmin-amanlıq yaratmaq üçün yaxşı bir asas olacaqdır". [5, s.208]

Azərbaycan Respublikası ilə Gürcüstan arasında bağlanmış "Azərbaycan Respublikası ilə Gürcüstan arasında karbohidrogenləri naqıl etmənin bəzi mövcud obyektlərinin (vasitələrinin) köməyi ilə karbohidrogenlərin Gürcüstan arazisindən kənar naqıl olunması haqqında" saziş Azərbaycan neftinin ilk dəfə Qaraba istiqamət götürməsinə imkan verən tarixi əhəmiyyətə malik bir saziş idi. [2] Bu sazişlə hər iki dövlət müstəqil siyaset yerdirdiyini və ölkələrinin mənafeyinə uyğun qorular qəbul etmək iqtidarından olduğunu bütün dünyaya bəyan etmiş oldu. Səfər çərçivəsində həmçinin ticarət, iqtisadiyyat, addiya, kənd təsərrüflü və digər sahələri əhatə edən bir sıra mühüm sənədlər imzalandı. Tbilisidə Azərbaycanın safirliyinin açılışı da bu səfər çərçivəsində baş tutdu.

Prezident Heydər Əliyev Tbilisidə Azərbaycan Demokratik Cumhuriyyətinin ilk baş naziri, ermənilər tərəfindən şəhid edilmiş Fətəli xan Xoyskinin abidəsinin açılış mərasimində iştirak etdi, Azərbaycanın görkəmləri şəxsiyyətləri Mirza Fətəli Axundov və Mirzə Şəfi Vazehin məzarlarını ziyarət etdi. [5, s. 212] Cümə məscidində azərbaycanlılarla görüşdü, onların problemləri ilə maraqlanırdı. Azərbaycanlıların Gürcüstəndə qonaq olmadıqları, öz doğma yurdlarında, dədə-baba torpaqlarında yaşıdlarıları xüsusilə vurguladı, onların problemlərinin daim Azərbaycanın diqqət mərkəzində olduğunu xatırladı.

Heydər Əliyevin bu səfəri hər iki dövlət üçün münasibətlərin inkişafı baxımından böyük əhəmiyyətliydi. Birincisi, səfər çərçivəsində ilkin neftin naqılı məsələsində razılaş əldə edildi. Bu razılaşma Azərbaycan qədər Gürcüstanın da

iqtisadi və siyasi maraqlarına uyğun idi. İkinci-si, dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında razılıq əldə edildi. Bu da münasibətləri qonşuluq münasibətlərindən, əməkdaşlıq münasibətlərinə yüksəltti. Üçüncüsü, Azərbaycan dövlətinin Gürcüstəndə yaşayışın azərbaycanlıların yanında olduğunu dəha yüksək səslə bəyan etmiş oldu.

Heydər Əliyevin Gürcüstan səfərindən sonra iki ölkə arasındaki münasibətlər daha da möhkəmləndi. Qarşılıqlı səfərlər həyata keçirilməyə başlandı. 1997-ci ilin fevralın 18-də Gürcüstan Prezidenti Eduard Şeverndadze Bakıya səfər etdi. Səfər çərçivəsində iki dövlət arasındaki əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 22 sənəd imzalandı. [6, s.212] Azərbaycan Respublikası ilə Gürcüstan arasında strateji əməkdaşlığını daha da dərinləşdirilməsi haqqında boyanınma bu sənədlərənən bəlkə də ən müümü id. Bu, iki ölkə arasındaki münasibətlərin strateji tərəfdəşliq səviyyəsində yüksəlməsinə dələlət edirdi.

Heydər Əliyev həm də Gürcüstanın o zamanı Prezidenti Eduard Şeverndadze ilə möhkəm dostluq münasibətlərinə malik idi. Bunu Heydər Əliyevin 1998-ci ilin yanvarın 24-də E.Şeverndadzenin 75 illik yubileyi münasibətlərə həyata keçirdiyi Gürcüstan səfəri, [7,s.80] Eduard Şeverndadzenin 1998-ci il mayın 9-da Heydər Əliyevin 75 illik yubileyi ərafəsində həyata keçirdiyi Azərbaycan səfəri də təsdiq edir. [8,s.124] Lakin bu dostluq, Heydər Əliyevin də qeyd etdiyi kimi təkcə iki insanı münasibətlərə səykonanırdı, həm də ölkələr arası dostluq münasibətlərinin inkişafına xidmət edirdi.

1999-cu il aprelin 17-də Bakı-Supsa neft kəmərinin açılışı oldu. [1, s.7] Açılış zamanı Eduard Şeverndadze bir daha vurğuladı ki, bu neft kəməri layihəsi mahz Heydər Əliyevin siyasi iradəsinin nötəcəsində reallaşmışdır. Beş qisa müddətdə, daxili və xarici təhdidlərlətindən yüksək keyfiyyətli kəmərin tikilib istifadəye verilməsi hər iki dövlətin siyasi uğuru idi. Həm də hər iki dövlətin iqtisadi vəziyyətinin yaxşılaşdırılması xidmət edirdi.

Baki-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsi Azərbaycan və Gürcüstən üçün böyük əhəmiyyətə malik idi. Bir sıra daxili və xarici qüvvələr Gürcüstəndən keçərək Azərbaycan və Türkiyəni birləşdirə bilən əsas

ixrac neft kəməri layihəsinin həyata keçirilməsinə qarşı çıxdılar. Coxşayı təzyiqlər altında 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Sammiti çərçivəsində İstanbul Çırağan sarayında "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikalarının ərazi-ları ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə naqıl edilməsinə dair Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında saziş"in imzalanması mərasimi baş tutdu.[3] 2000-ci ilin fevralında İstanbulda Azərbaycan, Türkiyə, Gürcüstan və ABŞ nümayandorlarının növbəti danışınqları baş tutdu. Danışıqlarda əraziyə malik Gürcüstəndən sərməyəçi şirkətlər arasında müqavilənin mötni razılaşdırıldı. Lakin tranzit statusu almış Gürcüstan, tranzit tarifləri ilə razılışmayıb, daha böyük məbləğdə tranzit haqqı iddiası ilə çıxış edərək layihənin bir müddət də gecikdirilməsinə səbəb oldu. Bu problemin de aradan qaldırılması üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Gürcüstənə rəsmi səfər yollandı. 2000-ci il martın 22-23-də baş tutan səfər zamanı Azərbaycan tərəfi öz tranzit tarifi haqlarından Gürcüstən xeyrinə imtina etməkə razılışma əldə olunmasına nail oldu. [9,s.17] Bu, Heydər Əliyevin layihənin həyata keçirilməsi və təzəşdirilməsi üçün sevdiyi bir yol idi. Nəhayət gərgin danışıqlar, görüşlər, əldə edilən razılışmalarla keçən bir neçə ildən sonra 2002-ci il sentyabrın 18-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin Azərbaycan hissəsinin təməli qoyuldu. [4] Heydər Əliyevin gərgin səyləri və siyasi iradəsi hesabına ərsəyə galan bu kəmər indi uğurla fəaliyyət göstərir və hər iki dövlətin iqtisadiyyatında mühüm mərhələ, "Respublika" qəzeti, 28 may 2009-cu il.

2001-ci il sentyabrın 29-də Eduard Şeverndadze Azərbaycana rəsmi səfər etdi. [10,s.84] Səfərin əsas məqsədi Conubi Qafqaz qaz kəməri haqqında, yəni «Şahdəniz» yatağından çıxarılanlaç Azərbaycan qazının Bakı-Tbilisi-Örzurum qaz kəməri vasitəsilə tranzit, naqılı və satışı haqqında sazişin imzalanması idi. Bu kəmər 1994-cu ildə həyata keçirilməyə başlanılan Azərbaycanın neft stratejiyasının bir hissəsi idi.

Heydər Əliyev tərəfindən təməli qoyulan və həyata keçirilən programların hər iki ölkə

üçün çox böyük iqtisadi və siyasi əhəmiyyəti oldu. Birincisi, Conubi Qafqaz, Avropa və Qərb arasında six integrasiya prosesi başlandı. İkinci-si, regionumuzda təhlükəsizliyə, sabitliyə və sülh mühüm töhfə verdi. Üçüncüsü, hər iki dövlətin iqtisadiyyatına güclü təsak verdi. Büttün layihələrin, görünlən işlərin iqtisadi və siyasi natiqləri Azərbaycan və Gürcüstən iqtisadiyyatının möhkəmləndiriləcək və bu proses indi də inkişaf etdiriləcək. Bu inkişaf və sabitlik bizi Avropa Birliyinə, qabaqcıl, demokratik dünya birliliyinə getdiqədən həda yaxınlaşdırır və hər iki dövlətin dünya dövlətləri arasında nüfuzunun artmasına imkan yaradır.

Ədəbiyyat siyahısı

- Arixov C. Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığında neft amili. Bakı: Qanun 2008, 25 s.
- Azərbaycan Respublikası ilə Gürcüstan arasında imzallanmış sənədlərin siyahısı [file:///C:/Users/User/Downloads/kitab20100106041829229%20\(2\).pdf](file:///C:/Users/User/Downloads/kitab20100106041829229%20(2).pdf)
- Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac boru kəməri: xronika (sentyabr 1994-iyul 2006) "Respublika" qəzeti, 13 iyul 2006-ci il
- Əbdülləsənli T. Ulu öndər Heydər Əliyevin neft stratejiyasının həyata keçirilməsindən mühüm mərhələ, "Respublika" qəzeti, 28 may 2009-cu il.
- Əliyev H. Müştəqilliyimiz əbabidir, 46 kitabda, 5-ci kitab, Bakı: Azərnşər, 1998, 500 s.
- Əliyev H. Müştəqilliyimiz əbabidir, 46 kitabda, 8-ci kitab, Bakı: Azərnşər, 1998, 448 s.
- Əliyev H. Müştəqilliyimiz əbabidir, 46 kitabda, 14-cü kitab, Bakı: Azərnşər, 2005, 520 s.
- Əliyev H. Müştəqilliyimiz əbabidir, 46 kitabda, 15-ci kitab, Bakı: Azərnşər, 2005, 528 s.
- Əliyev H. Müştəqilliyimiz əbabidir, 46 kitabda, 26-ci kitab, Bakı: Azərnşər, 2008, 512 s.
- Əliyev H. Müştəqilliyimiz əbabidir, 46 kitabda, 36-ci kitab, Bakı: Azərnşər, 2011, 512 s.
- Qasımlı M. Azərbaycan Respublikasının xarici siyaseti (1991-2003), I hissə, Bakı: Mütərcim, 2015, 648 s.

Резюме

Самира Габибейли

Роль Гейдара Алиева во взаимоотношениях Азербайджана и Грузии

Отношения между Азербайджаном и Грузией имеют древнюю историю. Возвращение к власти в Азербайджане в 1993 году общенационального лидера Гейдара Алиева явилось поворотной точкой в отношениях между двумя странами. Гейдар Алиев придавал особое значение связям с Грузией. Ближняя Грузия представляла важное стратегическое направление для внешней политики и энергетики находившегося в трудной экономической и политической обстановке Азербайджана. Исходя из этого, после прихода к власти Гейдара Алиева расширились взаимоотношения между Грузией и Азербайджаном, взаимные посещения президентов и других властных структур вошли в интенсивное русло.

Основанные и претворённые в жизнь Гейдаром Алиевым программы имели для обеих стран большое экономическое и политическое значение. Во-первых, начался тесный интеграционный процесс между Южным Кавказом, Европой и Западом. Во-вторых, он послужил важнейшим гарантом безопасности, стабильности и мира в нашем регионе. И, в-третьих, послужил важному усилению экономики обеих стран. Это развитие и стабильность ещё больше приближают нас к Совету Европы, союзу с передовым демократическим миром и служат приобретению авторитета обеих стран среди мирового сообщества.

Ключевые слова: Азербайджан, Грузия, Гейдар Алиев, дипломатические отношения

Summary

Samira Habibbayli

Heydar Aliyev's role in Azerbaijani-Georgian relations

Azerbaijani-Georgian relations have an ancient history. The turning point in relations between the two countries began in 1993 when National Leader, Heydar Aliyev came to power in Azerbaijan. Heydar Aliyev attached great importance to relations with Georgia. In Heydar Aliyev's foreign policy and energy strategy, neighboring Georgia was in a strategic direction for Azerbaijan which was in a difficult economic and political situation. Therefore, after Heydar Aliyev came to power, relations between Azerbaijan and Georgia expanded and mutual visits of the presidents and other officials took place intensively.

The programs created and implemented by Heydar Aliyev have great economic and political importance for both countries. Firstly, the integration process began between the Southern Caucasus, Europe and the West. Secondly, it made important contributions to security, stability and peace in our region. Thirdly, it gave strong support to the economy of both countries. This development and stability brings us closer to the European Union, democratic world community and helps the two states to increase their influence among the states of the world.

Keywords: Azerbaijan, Georgia, Heydar Aliyev, diplomatic relations